



Hüquqi yeniliklər

Bu buraxılışda aşağıdakı məsələlərin icmalını diqqətinizə çatdırmaq istərdik:

- ▶ Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən yaradılmış Qiymətli Kağızların Emissiyası Sistemi istifadəyə verilmişdir.
- ▶ “Enerji istehlakı ilə əlaqədar məhsulların etikətlənməsi Qaydaları” təsdiq edilmişdir.
- ▶ “Enerji auditinin keçirilməsi, həmçinin enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi qaydası və forması” təsdiq edilmişdir.
- ▶ 2023-cü il üçün istehsalat təqvimini təsdiq edilmişdir.
- ▶ Uçot dərəcəsi və faiz dahlizinin aşağı həddi artırılmışdır.

Qiymətli Kağızların Emissiyası Sistemi istifadəyə verilmişdir.

Azərbaycan Respublikasının Mərkəzi Bankı (bundan sonra “Mərkəzi Bank”) tərəfindən Qiymətli Kağızların Emissiyası Sistemi (bundan sonra - “Sistem”) yaradılmış və 02 dekabr 2022-ci il tarixindən istifadəyə verilmişdir.

Sistemin yaradılmasında əsas məqsəd kapital bazarı üzrə elektron xidmətlərin tətbiqini genişləndirməklə bazarda çevik maliyyələşmə imkanlarının yaradılması və bazara çıxış imkanlarının rəqəmsal kanallar vasitəsilə daha əlçatan edilməsidir.

Belə ki, əvvəllər emitentlər Mərkəzi Bank, Milli Depozit Mərkəzi və Bakı Fond Birjasına ayrı-ayrılıqda müraciət edərək tələb olunan sənədləri kağız daşıyıcılarda təqdim edirdi. İndi isə sistem emitentlərə müvafiq əməliyyatları onlayn həyata keçirməyə imkan verir.

Sistemə keçid: <https://securiti.es.e-cbar.az/home>

“Enerji istehlakı ilə əlaqədar məhsulların etikətlənməsi Qaydaları” təsdiq edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 06 dekabr 2022-ci il tarixli 432 nömrəli Qərarı ilə “Enerji istehlakı ilə əlaqədar məhsulların etikətlənməsi Qaydaları” (bundan sonra - “Qaydalar”) təsdiq edilmişdir.

- ▶ Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə dəyişiklik edilmişdir.
- ▶ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilmişdir.
- ▶ Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilmişdir.

Qaydalar bazara yerləşdirilən enerji istehlakı üzrə məhsulların etikətlənməsi qaydalarını müəyyən edir. Qaydalarda enerji etiketi, məsafədən satış, məlumat vərəqəsi və digər anlayışlar verilir, həmçinin enerji etikətlənməsi ilə bağlı tələblər, təchizatçı və satıcının (icarəyə verənin) öhdəlikləri, məhsulların bazara yerləşdirilməsinə nəzarət formaları, texniki rəqlamentlər müəyyən edilir.

Qaydaların tələblərinə riayət olunmasına nəzarəti Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi həyata keçirir.

Qaydalar şəxsi məqsədlər üçün istifadə edilən, sərnişin və yük daşımalarına xidmət edən nəqliyyat vasitələrinə, habelə bu Qaydalar qüvvəyə minənədək bazara yerləşdirilmiş və işlənilmiş məhsullara (idxal edilən məhsullar istisna olmaqla) şamil edilmir.

“Enerji auditinin keçirilməsi, həmçinin enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi qaydası və forması” təsdiq edilmişdir.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 08 dekabr 2022-ci il tarixli 435 nömrəli Qərarı ilə “Enerji auditinin keçirilməsi, həmçinin enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi qaydası və forması” (bundan sonra – “Qaydalar”) təsdiq edilmişdir.

Qaydalar “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikası Qanununa əsasən hazırlanmışdır.

Enerji auditi enerji effektivliyinin artırılması və enerjiyə qənaət imkanlarını, enerji itkilərinin və ətraf mühitə atılan tullantıların miqdarını və həyata keçiriləcək iqtisadi cəhətdən səmərəli enerji effektivliyi tədbirlərini müəyyənləşdirmək məqsədilə aparılır. Qaydalara əsasən, enerji auditi şəraitdən asılı olaraq könüllü və məcburi əsaslarla keçirilə bilər.

Müvafiq olaraq, “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq məcburi enerji auditi keçirilməsi nəzərdə tutulmuş enerji obyektlərinə və könüllü enerji auditini satın alan təsərrüfat subyektləri və ya bina mülkiyyətçilərinə (idarəçilərə) şamil olunur.

Əlavə olaraq, onlar enerji auditinin keçirilməsi ilə bağlı münasibətləri tənzimləyir, enerji auditinin nəticəsinə dair hesabatın təqdim edilməsi qaydasını və formasını müəyyən edir.

2023-cü il üçün istehsalat təqvimi təsdiq edilmişdir.

Əmək və Əhəlinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasının 15 dekabr 2022-ci il tarixli Qərarı ilə 2023-cü il üçün istehsalat təqvimi təsdiq edilmişdir.

İstehsalat təqvimində 2023-cü il üçün aşağıdakı normalar müəyyən olunur:

- 1913 saat iş vaxtı norması;
- 20 gün orta aylıq iş günü norması;
- 159,42 saat orta aylıq iş vaxtı norması.

Linkə keçid: [İstehsalat təqvimi \(sosial.gov.az\)](https://sosial.gov.az)

Uçot dərəcəsi və faiz dəhlizinin aşağı həddi artırılmışdır.

Azərbaycan Respublikası Mərkəzi Bankının İdarə Heyətinin 16 dekabr 2022-ci il tarixli qərarı ilə uçot dərəcəsi və faiz dəhlizinin aşağı həddi artırılmışdır.

Qərara əsasən, uçot dərəcəsi 0.25% bəndi artırılaraq 8.25%-ə, faiz dəhlizinin aşağı həddi 1.25% bəndi artırılaraq 6.25%-ə qaldırılmış. Faiz dəhlizinin yuxarı həddi 9.25% səviyyəsində dəyişməz saxlanılmışdır.

Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsinə dəyişiklik edilmişdir.

28 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsində dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “Qanun”) qəbul edilmişdir.

Qanuna əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlər barəsində iş icazəsinin verilməsi üçün kvota tələbləri ləğv olunmuşdur. Həmçinin nəzərə alınmalıdır ki, sözügedən əmək fəaliyyəti ilə bağlı iş icazəsi üçün edilmiş müraciətlərə qısaldılmış müddət (3 iş günü) ərzində baxılır.

Yeni Qanun qəbul edilənə qədər bütün kateqoriya işçilər üçün iş icazəsinin 1 ilədək uzadılması mümkün olmuşdur. Lakin yeni Qanuna görə, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlərə münasibətdə iş icazəsinin müddəti hər dəfə 2 ildən çox olmamaq şərtilə uzadıla bilər.

Qeyd edək ki, Qanun 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək qüvvədədir.

“Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununa dəyişiklik edilmişdir.

28 dekabr 2022-ci il tarixində “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunu (bundan sonra – “Qanun”) qəbul edilmişdir.

Qanuna əsasən, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək fəaliyyətinə cəlb edilənlərə münasibətdə iş icazəsinin (bundan sonra – “iş icazəsi”) 1 il 6 ay və 2 ilədək müddətlərdə verilməsi və uzadılması üçün müvafiq rüsumlar müəyyən edilir. Yeni rüsumlar iş icazəsinin verildiyi müddətdən asılı olaraq 1200-1800 AZN arasında dəyişir.

Əlavə olaraq, həmin şəxslərə iş icazələrinin verilməsi və uzadılması üçün nəzərdə tutulmuş 10, 15 və 20 günlük müddətlər 5 gün azaldılaraq, müvafiq olaraq 5, 10 və 15 gün kimi müəyyən edilmişdir.

Qanun 1 yanvar 2023-cü il tarixindən qüvvəyə minir.

Azərbaycan Respublikasının Əmək Məcəlləsinə dəyişiklik edilmişdir.

28 dekabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Əmək Məcəlləsində (bundan sonra - "Əmək Məcəlləsi") dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının Qanunu (bundan sonra - "Qanun") qəbul edilmişdir.

Dəyişiklərə əsasən, Əmək Məcəlləsində Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssis kateqoriyası müəyyən olunur. Buraya peşə, orta ixtisas və ali təhsil haqqında dövlət sənədi və son 60 ay ərzində ən azı 24 ay əmək stajı olan və Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində əmək müqaviləsi əsasında işləyən şəxslər daxil edilir.

Yeni Qanuna görə həmin şəxslərə əsas və əlavə məzuniyyətlərinin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət hüququ verilir.

Qeyd edək ki, Qanun 2023-cü il yanvarın 1-dən 2028-ci il yanvarın 1-dək qüvvədədir.

Əlaqə üçün:

Biz hazırkı icmalın sizin üçün faydalı olmasına ümid edirik. Daha ətraflı məlumat üçün aşağıdakı mütəxəssislər ilə əlaqə saxlamağınız xahiş olunur:



Arzu Hacıyeva

Partnyor, Vergi və hüquq xidmətləri

Tel: +994 (12) 490 7020

arzu.hajiyeva@az.ey.com



Məmməd Balacənov

Baş Menecer, Hüquq xidmətinin rəhbəri,

Vergi və hüquq xidmətləri

Tel: +994 (12) 490 7020

mammad.balajanov@az.ey.com

EY | Daha yaxşı iş dünyasını qururuq

EY şirkəti, müştərilər, əməkdaşlar və bütövlükdə cəmiyyət üçün uzunmüddətli dəyərin yaradılmasına və kapital bazarlarına inamın artırılmasına töhfə verməklə daha yaxşı iş dünyasının qurulmasına çalışır.

EY şirkətinin çoxprofilli komandaları dünyanın 150-dən çox ölkəsində təmsil olunur. İnformasiya və texnologiyalardan istifadə edərək əməkdaşlarımız məlumatların doğruluğunu təsdiq etməklə etimadı təmin edir və müştərilərə fəaliyyətlərini uğurla inkişaf və transformasiya etdirməyə kömək edirlər.

EY şirkətinin audit, konsaltinq, hüquq, strategiya, vergi və sövdələşmələr sahəsində mütəxəssisləri bu gün dünyamızın üzləşdiyi mürəkkəb məsələlərə yeni cavablar tapmaq üçün düzgün suallar verirlər.

EY adı, hər biri müstəqil hüquqi şəxs olan Ernst & Young Qlobal Limited qlobal şirkətlər şəbəkəsinin bir və ya daha çox üzvünə aiddir. Ernst & Young Global Limited, üzvlərinin zəmanətləri ilə məhdudlaşan Böyük Britaniya şirkəti olaraq, müştərilərə xidmət göstərmir. EY şirkəti tərəfindən fərdi məlumatların toplanması və istifadə edilməsinə dair məlumatlar, habelə məlumatların qorunması haqqında qanunvericiliyə uyğun olaraq fiziki şəxslərin hüquqları ey.com/privacy səhifəsində təqdim edilir. Daha ətraflı məlumat almaq üçün buraya müraciət edə bilərsiniz: ey.com

EY, Qafqaz və Mərkəzi Asiyadan olan şirkətlərlə əməkdaşlıq edir və onlara biznes məqsədlərinə çatmağa köməklik göstərir. Almatı, Bakı, Bişkek, Nur-Sultan, Daşkənd, Tbilisi və digər şəhərlərdə yerləşən 8 ofisimizdə 1300-dən çox mütəxəssis çalışır.

© 2022-ci il Ernst & Yanq Holdings (SiAyEs) Bİ.Vİ.

Bütün hüquqlar qorunur.

Hazırkı nəşr diqqət ilə hazırlanmışdır, lakin ona daxil edilmiş məlumat zəruri olaraq qısa xülasə şəklində təqdim edilir və buna görə də ümumi xarakter daşıyır və ətraflı araşdırmanın və ya peşəkar rəyin əvəzi kimi nəzərdə tutulmamışdır. "EY" hazırkı nəşrə daxil edilmiş məlumata əsaslanaraq hərəkət etmiş və ya etməmiş hər hansı şəxsə dəyən ziyana görə heç bir məsuliyyəti üzərinə götürmür. Hər hansı xüsusi hal ilə bağlı olaraq istinad müvafiq məsləhətçiyə edilməlidir.

ey.com/az